

**AZƏRBAYCANDA İQTİSADIYYATIN MODERNLƏŞDIRilməsi
 KONTEKSTİNDE İNVESTİSİYA FƏALİYYƏTİNİN HÜQUQI
 TƏNZİMlƏNMƏSiNİN İNKİŞAF VƏ TƏKMİLLƏŞDirilməsi
 STRATEGİyası**

Məqalədə ölkəmizdəki investisiya mühitinin inkişafı, onun hüquqi çərçivəsi, iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi üsulları, dövlət orqanlarının olverisi investisiya mühitini təsiri masalalar təhlil olunur. Məqalənin aktuallığı faktiki olaraq investisiya fəaliyyətinin həyata keçirilməsi əsas konsepsiyaları, investisiyaların hüquqi münasibələrinin strukturunu, bu münasibətlərin obyektləri və subyektlərinin müsəyyənləşdirilmədən, həbelə müvafiq və aydın qanunvericiliyin hazırlanmasını nəzərdə tutmadan təsvirin etmək mümkün deyildir. İşin əsas məqsədi investisiya mühitinin dünya iqtisadiyyatına integrasiya baxımından iqtisadi inkişaf səviyyəsinə təsiri və onun modernləşdirilməsinə zəmin yaratmağı nəzərdə tutur.

Məqalədə göstərilir ki, iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə, iqtisadiyyatın strukturunun dövlət sənayesi ilə müqayisədə hasilatlı özəl biznes məsələyindən dərhal başlanğıcda inkişaf və az əlavə dayırıcı sektorların yaranmasına imkan verən yüksək əlavə dayırıcı sektorlara keçid olması ilə bağlıdır. Tədqiqat vəzifəsi olaraq nəzəri cəhətdən investisiya mühitini, onun hüquqi basasını və bütövlikdə Azərbaycan iqtisadiyyatının nəzərdən keçirmək, inkişaf etmisi bir ölkə ilə müqayisəli təhlillər aparmaq və onun təkmilləşdirilməsi üçün praktik tətqiqlər hazırlamaq cəhdəri qoyulmuşdur.

Həmçinin, yerli və xarici investorların hazırda qarşılaşıqları problemləri, iqtisadiyyata maliyə resurslarının investisiya etmək catinliliklərinin işgüzər mühit inkişafı üçün mövcud olan məhdudiyyətləri təsvir edir və bunları həll etmək üçün metodikamı təklif edir. Bundan əlavə, "xarici birləşmə investisiyaları", "daxili fondlar" konsepsiyasının nəzəri xüsusiyyətləri araşdırılmışdır. "Investisiya hüquqi", "beynəlxalq iqtisadi münasibələr", "beynəlxalq təhlilər" kimi fənlərin kəsişməsindən yaradılmış işlərin disiplinlərənəsbi bir xarakteri vardır ki, bu da onların fərdi şəkildə öyrənilməsi, ham da onların qarşılıqlı təsir prosesini, həmçinin onların qarşılıqlı əlaqəsinin necə təsirini nəzərdə tutur. Ümumiyyətlə, məqalədə bu fənlər arasındakı qarşılıqlı təsirlerin yekun nəticəsinin iqtisadi sisteme təsiri akaş edirilir.

Açar sözlər: investisiya mühiti, hüquqi çərçivə, milli iqtisadiyyat, şaxələndirmə.

Son 10 ildə Azərbaycan iqtisadi artım baxımından dünya liderlərindən yaxşılaşdırılmış; Dövlət aktivlarında və strateji valyuta cəhiyatlarında əhəmiyyətli bir artım, GSYH'nin dinamik olaraq artan səviyyəsi. Neft qiymətlərinin global

Məqale tarixçəsi:

Göndərilib: 12.05.2019, qəbul edilib: 18.06.2019

azalması Azərbaycanın iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. 2014-cü ildən etibarın istehsal olunan malların, institusional və fundamental dəyişikliklərin, ödəmə balansının və qeyri-neft bütçəsinin kasırının, maliyyə və bank sektorunda baş verən hadisələr, neft qiymətlərinin koskin azalması ilə əlaqədar olaraq, Azərbaycan makroiqtisadi inkişafın yeni bir paradigmını seçir.

Azərbaycan iqtisadiyyatının 11 sektorunun milli iqtisadi görünüşlünü və strateji yol xəritələrini əhatə edən strateji metodlarının xəritəsi 12 sonnədən ibarətdir və Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Orta müdəddəti və uzunmüddəlli iqtisadiyyat fərdi qısamüddəlli prioritetlər yənələbilə gəyiləcək. Strateji yol xəritəsi iqtisadiyyatın inkişafına kömək edən bütün sahələri, o cümlədən, özəl sektorun yerli və beynəlxalq nümayəndələri ilə əmsaliyyət və əməkdaşlığı inkişaf etdirəcəkdir. Dövlət tərəfindən ayrılan sərmayələr sərətləndiriləcək işləyəcək və öz növbəsində özəl sektor iqtisadi rəfahın hərəkətverici qüvvəsi olacaqdır.

İnvestisiyalar həm istehsalat, həm də qeyri-istehsal xarakterli əsaslı aktivlərin geniş yayılmasına imkan verir. Azərbaycan 300 milyondan çox - İran, Türkiyə və Rusiya olası olan ilə böyük iqtisadiyyata malikdir və ÜDM 3 trilyon dollar təşkil edir. Belə bir əməkdaşlığı məkanı Azərbaycanın meqavut layihələrini həyata keçirmək üçün gözəl imkan yaradır və bu, öz növbəsində, transmili şirkətləri respublikamız.

Hal-hazırda, yeni vaxtın ən müxtüm strateji vəzifələrindən biri, "səməraliyin yüksəlməsi" əsasında "məhsuldarlıq (mahsuldarlıq)" əsasında bir böyülmə paradiqmasına əsaslanan modeldən keçisi təmin etmək üçün nəzərdə tutulmalıdır.

John M. Keynes və Irving Fisher, gələcək gəlirlərin indiki dəyərinin sermayenin fürsət xərcinə bərabər gələşməsini qədər investisiyaların edidini iddia etdi. Bundan əlavə, bu bölmədə makroiqtisadi investisiyanın üç əsas nəzəriyyəsinin əks etdirən aşağıdakı massolər barədə məlumatlar verilmişədir. Quruluşlar: 1. Investisiyaların sərətləndirilməsi nəzəriyyəsi 2. Daxili investisiya fondlarının nəzəriyyəsi 3. Investisiyaların neoklassik nəzəriyyəsi (Easterly və Fischer, 1993).

Bələliklə, $X = Kt / Yt$,
 Burada x , Yt dövründə iqtisadiyyatın əsas kapitalı olan Kt nisbəti, o cümlədən əhəng dövründə əmələ gəlir. Əlaqələr də yaza bilər:

$$Kt = xYt \quad (i)$$

X sabit olduqda, əvvəlki dövrə eyni münasibət saxlanmışdır; Buna görə

$$Kt-1 = xYt-1 \quad (ii)$$

Denklemən (ii) bərabərliyi (i) cıxartmaq

$$Kt - Kt-1 = xYt - xYt-1 = x(Yt - Yt-1) \quad (iii)$$

Xalis investisiyalar t-1 dövründə kapital stoku ilə kapital stoku arasındaki fərqə bərabər olduğundan, xalis investisiya $x-1$ -dən 1-dək dövrə qədər olan dövrde istehsal dayışılığında çarpıldır.

Tərif olaraq, xalis investisiyalar ümumi investisiya məbləğindən sermaye istifadəsi icazələrinə və ya amortizasiyaya bərabərdir. Bu dövrə ümumi investisiya qoyuluşu t və Dt zaman dövründə amortizasiyani əks etdirirsə, o zaman $T-Dt$ və $I-Dt = x(Yt - Yt-1) = x \Delta Y$ olan zamanlarda xalis investisiya.



Nəticədə, xalis investisiya x-sürtləndiricili katsayılıyə bərabərdir. X xeyli sabit olduğuna görə investisiyalar çıxış dəyişikliyinin bir funksiyasıdır. İstehsal artıraq, xalis investisiya müsbətdir.

Qeyd edək ki, hasilat artımı, artım və (net) investisiyanın artması ilə (net) investisiyanın istehsal dəyişiklikləri ilə müsbət əlaqəsi olduğunu qeyd etmək lazımdır.

Bu xam şəklində investisiyanın sürtləndirilməsi nəzəriyyəsi bir sıra tənqidlər açıqdır.

• Birincisi, teoriya açıq, lakin ümumi investisiya deyildir. Bir çox məqsəd üçün, ümumi tələbin səviyyəsini müəyyən etmək, ümumi investisiya əhəmiyyətli bir konseptdir.

• İkincisi, nəzəriyyə bir dövrədə istənilən və faktiki kapital arasındakı fərqlərin aradan qaldırılması nəzərdə tutur. İstehsal vasitələrinin istehsal edən sənayelər artıq tam həcmində fəaliyyət göstərsələr, bir müddət ərzində uyğunluğunu aradan qaldırmak mümkün olmaya biler. Əslində, sənayelər tam həcmində fəaliyyət göstərmirsə belə, uyğunluqları tədricən aradan qaldırmak daha qənaəatlidir.

Daxili fondların investisiyalar nəzəriyyəsinə əsasən, tələb olunan kapital və buna görə də investisiyalar mənəfət səviyyəsindən asılıdır. Bir neçə müxtəlif şirkətlər təkif edildi. Məsələn Jan Tinbergen, mənəfətin gözlənilən mənəfəti ni dəqiqlik səkiidi əks etdiriyinə iddia etdi.

İnvestisiya ehtimal ki gözlənilən gəlirlərdən asılı olduğundan, investisiyalar mənəfət müsbət əlaqəlidir. Alternativ olaraq, menecerlərin ölkə daxilindəki investisiyaları maliiyyətlişdirmək üçün əsas təstünlükleri olduğu qəbul edilir.

Firmalar müxtəlif mənbələrdən investisiya məqsədləri üçün vəsait ala bilərlər:

- Dəyişməmiş mənəfət
 - Amortizasiya xərcləri (əsas vasaitlərin amortizasiyası üçün ayrılan vəsaitlər),
 - Müxtəlif borc növləri, o cümlədən istiqrazların satışı,
- Səhmlərin satışı.

Daxili fondlar nəzəriyyəsinə görə, mənəfətin birbaşa artırılmasına yönəldilmiş siyasetlər on tasırı ola bilər. Bu siyaset korporativ gəlir vergisi dərəcələrinin azaldılması daxildir. Digər tərəfdən, artan dövlət satınalımları və ya fərdi mənəfət vergisi dərəcələrinin azaldılması mənəfətə birbaşa təsir göstərməyəcək və investisiyalara birbaşa təsir göstərməyəcəkdir. ÜDM-in artımına və ya vergi azaldılmasına cavab olaraq istehsal artıraq, mənəfət artur. Nəticədə, bu investisiyaya dolayı təsir göstərəcəkdir.

Neoklasik investisiya nəzəriyyəsinin nəzəri əsasları kapitalın optimal yığılmasının neoklasik nəzəriyyəsidir. Teoriya uzun və yüksək riyazi olduğundan, əməkliyətə, təsvir etməyə çalışılamayacağı. Bunun əvəzinə onun əsas nəticələrini və siyaset nəticələrini qısa nəzardən keçiririk.

Neoklasik nəzəriyyəyə əsasən, lazımi kapital sahmlərin qiyməti ilə müqayisədə kapital xidmətlərinin çıxışı və qiyməti ilə müəyyən edilir. Sermaye xidmətlərinin dayarı, önbəvbəsində, istehsal vasitələrinin, faiz daracəsi və biznes galirləri üçün vergi rejimi qiymətindən asılıdır. Nəticədə, istehsal həcminin dayışması və ya sapalanmış qiymətlərin qiymətə nisbətən dayışması istənilən sərmaya və bunun nəticəsi olaraq investisiya qoyuluşuna (Orlova, 2005) dayışdırılır.

Müxtəlif investisiya nəzəriyyələrinin siyasi təsirləri fərqlidir. Bu sabədən, hansı nəzəriyyənin on yaxşı investisiya davranışını izah etdiyini müəyyən etmək vacibdir. İndi empirik məlumatlara müraciət edirik. Sürtləndiricili, daxili fondlar və neoklasik investisiya teorilərinin etibarlılığı ilə bağlı ciddi mübahisələr mövcuddur.

Bir ölkənin investisiya siyaseti ölkənin qanunlarına, qaydalarına və tətbiqlərinə bürbaga icazə verən və ya investisiyaları cəmləşdirən və sormayaların icitimi faydasını artırın ölkələrə baglıdır. Bu, massələn, sərmayəçilərin şəffaf və ayrı-seçkiliksiz müdafiəsi, mülki məsuliyyət və kompensasiya haqqında qanunlar və mübahisələrin həlli praktikası siyasetini şəhər edir. Ölkənin investisiya siyasetinin keyfiyyəti, kiçik və ya böyük, daxili və ya xarici sərmayəçilərin niyyətlərini tamamilə təsir göstərir. Şəhəflü, mülkiyyətin qorunması və ayrişəkiliyi yol verilməməsi investisiya siyasetinin əsas müddəalələndir ki, bu da investorlər üçün keyfiyyətli investisiya mühiti yaratmaq üçün söylərdir. Hökmütlər təklif olunan dəyişikliklər haqqında sənayelər müraciət etməkdə və qanunlar, qaydalar və prosedurlar əydin deyil, əlcətan və proqnozlaşdırılmalıdır. Həllərdən sonra müddətdən sonra.

ABŞ Dövlət Departamentinin 2015-ci ilin may ayında Azərbaycan qanunveriliyinə uyğun olaraq hazırlanmış investisiya mühiti ilə bağlı hazırladığı bəyanatda əsasən, xarici investorlar qanunla qadağan edilməyən investisiya fəaliyyəti ilə məşğul ola bilərlər. Fiziki şəxslərə kommersiya müəssisələrində məraqların sərbəst yaradılmasına, əldə edilməsinə və istifadəsinə icazə verilir.

Konstitusiya ilə yanaşı, 2007-ci ildən etibarən qıvvadə və Xarici investisiyaların qorunması haqqında Azərbaycan Respublikasının Qanunu da əsas hüquqi sənədlərdən biri olan Azərbaycan tarafından imzalanmış Mülki Məcəllə və beynəlxalq müqavilələrdir. Azərbaycan hökuməti 1992-ci ildə "Xarici investisiyaların qorunması haqqında" qanunu təsdiqliyib və beynəlxalq sərmayədarlara tam hüquq mühafizəsi verilib. Son on ildə Azərbaycan özü üçün zəruri hüquqi zamanı olan sərmayəçilər üçün dost ölkə olduğunu göstərdi. Bu inkişaf etməkda olan bazarnda biznes qurarkən vəzifəli şəxslər qarşılaşdıqları maneaları baxmayaraq, bu qanunveriliyidə aktiv və əmlakın dövlətlaşdırma, rekvizisiya və digər siyasi, iqtisadi və sosial risklərdən maksimum qorunması nəzərdə tutulur. Qanun xarici investisiyaların hüquqi və iqtisadi əsaslarını müleyən edir Azərbaycan orası.

Cədvəl 1. 2003-2017-ci illarda milli investisiya siyasetində dəyişikliklər (hadisələrin sayı)

Dəyişiklik tətbiq edildiyi il	Dəyişikliklərin sayı	Liberallizasiya təsiri	Müsbət	Neutral
2003	59	125	113	12
2004	79	164	142	20
2005	77	144	118	25
2006	70	126	104	22
2007	49	79	58	19
2008	40	68	51	15
2009	46	89	61	24
2010	54	116	77	33
2011	51	86	62	21
2012	57	92	63	21
2013	60	87	63	21
2014	41	74	52	12
2015	49	100	75	14
2016	59	125	84	22
2017	65	126	93	18

Mənbə:UNCTAD (2017), Investisiya siyaseti, məlumat bazasının monitorinqi. <https://unctad.org>

Xarici investorlar xarici hüquqi şəxslər, qeyri-residentlər, xarici dövlətlər və beynəlxalq təşkilatlar ola bilər. Qanun əlkədə xarici investisiyaların həyata keçirilməsi üçün xaricdəki vətəndaşlığı olmayan şəxsləri yox xaricdə yaşıyan Azərbaycan vətəndaşlarını, onların daimi yaşayış yerlərinde əlkədə iqtisadi fəaliyyətin istirakçısı kimi qeydi alınması şartla, imkan verir. Yerli investorlara verilir və müvafiq vergilərin ödənilməsinə məruz qalan mənşət, gəlir və digər investisiya ilə əlaqədar pulsular geri qaytarılmasına imkan verir. Xarici investisiyaların qorunması haqqında Qanun xarici investorların maliyyələşdirilməsini, müəyyən hallar istisna olmaqla, milliləşdirme və rekvizitlər qoruyur.

Rəsmi milliləşdirmə və ya Azərbaycanda xarici şirkətlər qarşı rekvizisiya edilməməsi halları istisna olmaqla, mülkiyyətin dövlətləşdirilməsi parlamentin seçkilərinin icazəsi ilə baş verə bilər. Qanunvericiliyin inqilabi yeniliyi, xarici investorların dövlət və bələdiyyə müləssislərinin özəlləşdirilməsinə, qanunu. Buna baxmayaraq, xarici investorlar torpaq kimi əmlaka malik ola bilənlər, bu torpaqda yerləşən obyekti, yani icaraya verilmiş bir torpaqda bir zavoda sahib olan bütün əmlak hüquqlarını həyata keçirirlər. Bu qanuni imtina, inflasiya, kredit böhrəni və iqtisadiyyatı zərər verən digər amillər şəraitində xarici investorların böyük sermayeli strateji əhəmiyyəti sənayelər hesabına mümkün qədər çox torpaq əldə etməsinə imkan verəcək qədər aşağı düşə biləcəyi bir sıra inkişaf etməkdə olan bazarlarda yağındır.

Qeyd etmək lazımdır ki, xarici investorların hüquqi rejimi Azərbaycan vətəndaşları üçün qanuni rejimə bənzərir və iqtisadiyyatın və ya müəyyən ərazilərin müəyyən sahalarında müəyyənləşdirilən bilən xüsusi vergi imtiyazları və digər faydalalar istisna olmaqla, onun üçün daha əlverişli ola bilmez. Xarici investorlar ölkənin ərazisində milli təhlükəsizliyi və müdafiə üçün təhlükə yarada biləcək ərazilərdə məhdudlaşdırılmış bilər və ya qadağan edilmiş bilərlər. Xarici investorlar öz mənşələrini istifadə etmək və köçürmək və investisiyaların fəaliyyətini dayandırmaqdan tam hüquq mühafizə olunurlar və faturalandırma zamanı taxmin edilən dəyərdən fərqli olaraq, faktiki xərclə bağlı olan gəlirlər.

Sonuncu Dünya Bankının 2013-cü il üçün Azərbaycan üzrə Sahibkarlıq Araşdırımalarının məlumatları göstərir ki, yaxşı icra prosedurları yerli investorların xarici sərmayecilər tərəfindən daha yüksək səviyyədə edildilmişdir. Ötən il ərzində Azərbaycan adlıyya sisteminin əhəmiyyətinin və şəffaflığının artırılması üçün bir sira tədbirlər görülmüşdür, xüsusilə də məhkəmə idarəsi və məhkəmə proseslərini əhəmiyyətli dərəcədə yaxşılaşdırın elektron məhkəmə informasiya sistemi. Buna baxmayaraq, kommersiya və investisiya mübahisələrinin həlli üçün alternativ mexanizmlərin yaradılması yolu ilə məhkəmə sisteminin daha da gücləndirilməsi mümkündür. Məhkəmə zalında məhkəmə prosesindən başqa alternativ mübahisələrin həlli xarici investorların yerli əlaqələrinin daha da inkişafına kömək edəcəkdir.

Xarici birbaşa investisiyalar (DYY) bir ölkənin firma və ya fərdi bir şəxs tərəfindən başqa bir ölkənin bir şirkətinin aldığı bir investisiya (Vershininə, 2011). Bir qayda olaraq, birbaşa xarici investisiyalar investor xarici ticarət əməliyyatları yaratırdıqda və ya xarici şirkətdə mülkiyyət hüquqlarının və ya nəzarət payı daxil olmaqla xarici biznes aktivləri əldə edildikdən sonra verir.

Cədvəl 2 Xarici xarici investisiyalar.

Xarici birbaşa investisiyalar	2015	2016	2017
DYY daxilolmaları (milyon ABŞ dolları)	4,048	4,500	2,867
DQİ səhmləri (milyon ABŞ dolları)	22,229	26,683	29,551
Greenfield investisiya məbləği ***	19	25	23
Daxili DİL içərisində (GFCF ****%)	29.8	47.8	n/a

Mənbə: UNCTAD, 2018. <https://unctad.org/>

Son illərdə Azərbaycan Respublikasına birbaşa xarici investisiyalar (DYY) axınları əsasən enerji sektoruna yönəldilib. UNCTAD-in 2018-ci il tarixli Dünya İnvestisiya Hesabatına əsasən, Azərbaycanın ümumi investisiya kapitalı 2017-ci ilde 2,8 milyard ABŞ dolları təşkil etmişdir (illik 36%). 2017-ci ilin sonuna olan ümumi xarici investisiyalar 29,5 milyard dollar (ÜDM-in 76,6 faizi) təşkil edib /

Strateji yol xəritası ÜDM-də illik real artımın 3% -dən çoxunu və 2025-ci ilədək olavaş 450 min iş yerinin yaradılmasını təmin edir. Bu tədbirlər sayısında aşağıdakı xüsusi məqsədlər nail olunacaqdır. 2025-ci ilədək qeyri-neft ÜDM-də qeyri-neft ÜDM-in payının cari 2,6%-dan 4%-dək artırılması. Xarici investorlara iqtisadiyyatın şəxələndirilməsindən sonra mühüm rol oynayırlar. Beləliklə, xarici investorların yalnız investisiyaları deyil, yeni sektorlara və tədərtik zəncircilərinə daxil olmaq üçün lazımlı olan yeni bacarıqları, texnologiyaları və şəbəkə imkanlarının tətbiqi da daxildir. İqtisadi diversifikasiya qeyri-neft sektoruna dəhaçox investisiyalar tələb edir.

Cədvəl 3. Investorları qoruyan ölkələrin müqayisəsi

	Azərbaycan	Şərqi Avropa və Mədəni Azias	ABŞ	Almaniy
Transaction Şəffaflıq İndeksİ *	10.0	7.0	7.0	5.0
Mənecərin məsulivlət indeksi **	5.0	5.0	9.0	5.0
İnvestitor qorunması indeksi ****	6.5	6.4	6.5	6.0

Mənbə: DoingBusiness, 2018



Qeyd: * İndeks nə qədər yüksək olsa, əməliyyatların şərtləri daha şəffafdır. İndeks nə qədər yüksək olsa, mənecə şəxson məsuliyyət daşıyır. *** İndeks nə qədər böyükdürse, səhmdarlar üçün hüquqi tədbir görməyi asanlaşdırır.

Cədvəl 4. Azərbaycan Respublikası 2018-2019-cu illər üçün "biznes asanlığı" göstəricisinin göstəriciləri

Mövzular	DB 2019 Reytingi	DB 2019 Göstərici	DB 2018 Göstərici	Göstərici dayışıklığı (%)
Qlobal	25	78,64	71,59	7,9 ↑
Sirkətin qeydiyyatı	9	96,14	96,11	0,03 ↑
Tikinti icazələrinin alınması	61	73,11	60,48	12,63 ↑
Elektronik bağlanıtsı	74	77,27	69,30	7,97 ↑
Əmlakın qeydiyyatı	17	84,63	83,75	0,88 ↑
Kredit alıqəz	22	80,00	40,00	40,00 ↑
Azərbaycan investorlarının qorunması	2	81,67	76,67	5,00 ↑

Mənbə:

<http://www.doingbusiness.org/content/dam/doingsBusiness/country/a/azerbaija/n/AZE.pdf>

Azərbaycan biznesin asanlığı baxımından 190 ölkə arasında 25-ci yerdədir (müqayisə üçün: Sinqapur - 1, ABŞ - 7, Çin - 90). Qeyd edək ki, bu layihənin keçmiş hesabatlarının göstəricilərinə görə, Azərbaycan yalnız 57-ci yeri tutub. Respublikamızın məbədinin yaxşılaşması, xüsusilə son üç il orzında institusional mühitdə davam edən islahatlar və dərin dayışıklılıqlarla bağlıdır.

Xarici investisiya təcrübəsinin Azərbaycanın investisiya siyaseti ilə müqayisə etmək üçün əvvəlcə ölkənin investisiya siyasetini yaxşı öyrənmək lazımdır.

Malayziya son bir neçə onillikdə Asiyadakı iqtisadi müvəffəqiyyət nümunələrindən biri olaraq önsən çıxır. Müştəqiliyə dövründə əkinçilik iqtisadiyatından, rezin və qalay ÜDM-in yarısını nəzərə alaraq, Malayziya şəffaf və açıq iqtisadiyyatı cəvərlidir. Malayziya hazırda Singapurdan sonra Cənub-Şərqi Asiya ölkələri Assosiasiyanın (ASEAN) ikinci ən zəngin iqtisadiyyatıdır. Malayziya 2020-ci ilə qədər yüksək galırı bir iqtisadiyyat olmayı hədəfləyir. Bu, illik 10,9% və ya 148 mlrd. Bu məqsədə nail olmaqdə problemlər olduğunu nəzərə alaraq, 2009-cu ildə açılmış Yeni iqtisadi Model (NEM) 100-dən çox müxtəlif təklifi topladı. Hökumət 2009-cu ildə xidmət sahələrində xarici investorlar üçün qaydaları liberallaşdırmağa başladı. Bu sahələrin bir çoxu bütün sektorların və kiçik və orta müəssisələrin daxil olduğu bütün şirkətlərin rəqabət qabiliyyətindən əsas rol oynayır. Xidmətlərin rəqabət qabiliyyətinə qatqı olduğunu nazara alaraq, hökumət ham yeri, ham da xarici şirkətlər üçün xidmət sektorunun qaydalarını liberallaşdırmağa davam edəcəklərini elan etdi.

Başlangıçda Malayziyada bütün xarici satınalmaları tənzimləyən Xarici investisiya Komitəsinin qaydaları, lakin hazırda müyyənən əmək mülkiyyət investisiyaları ilə möhdudlaşır. Fikri mülkiyyət (IP) iqtisadi çevrilmə programı tərəfindən iqtisadi transformasiya sütunu olaraq tanınır. IP hüquqları Milli IP Siyaseti, IP məhkəmələrinin yaradılması və məlumatlandırma proqramları vasitəsilə təcilişdirilmişdir, lakin investorlar hələlik IP hüquqlarının qorunmasının ziəfliyindən şikayətlənlər.

Malayziya investisiya təşviqində yaxşı bir rekord var. Baş nazirlik olaraq Malayziya İnvestisiya İnkıfəti Təşkilatı, müxtəlif səviyyələrdə hökumətin uyğunluğunu təmin etmək üçün bütün investisiya təşviqat təşkilatlarının faaliyyətlərinə koordinasiya etməklə vəzifələndirildi. Satış xidmətindən sonra MIDA investisiya təşviqində dəha çox diqqət ayrıır. Ümumiyyətlə, investisiya təşviqi yüksək dəyərlər və yüksək texnologiyani təklif edən sermaye intensivliyi və məlumatlı olan layihələrə yönəlib.

Bu coxsayılı islahatlar artıq investorların algılarını təsir etməyə başlayır və 2011-ci ildə xarici sərmayələr mütləq olaraq tarixi bir səviyyəyə çatırdı. Daxili investisiyalar da bir qədər yaxşılaşdır. Eyni zamanda, 1997-ci ildə Asiya maliyyə böhrəninə qədər xüsusi investisiyalar real səviyyədə heç bir səviyyəyə qədər bərpa olunmamışdır.

Malayziyaya mal icracının 42%, Malayziyaya ixrac isə 56% artaraq, Malayziyanın Al ilə ticarətin profisi 2009-cu ildə 4,2 milyard avrodan 8,3 milyard avroya qədər genişləndi 2015-ci ildə. Hazırda Al-nin mal ticarətinin bütün təcarütin 82%-i, qalan hissəsi isə ticarətdə təcarütdür.

Qisa və orta uzunmüddəti perspektivdə strateji çağırışlara kifayət qədər cavab verilməsi baxımından geniş miqyaslı institusional islahatlar islahat gündəmindən vacibdir. Daha yaxşı, daha səmərəli və inklüvid mühəssisələr biziñs və investisiya mühümətinin yaxşılaşdırılmasına, qisa müddədən ənfin əsaslı qiyamətlərinin müsbət təsirlərinin minimuma endirmək və orta və uzun müddəli məhsuldarlıqla əsaslanan artımın artmasına yönəldir. İlk növbədə institusional islahatların aparılması üçün aşağıdakı adımlar atılmalıdır:

1. Davamlı məkmətli islahat. Məkmətli orqanları və qanunun alılıyini daha da gücləndirmək mülkiyyətin hüquqlarının qorunması üçün bir şərtidir. Bu sahədə sıxırlanırdırlınlı islahatlar mövcud və potensial investorların investisiyaların qorunmasında və investisiyanın gələcəkdə qaytarılmasına olan inanımı artırıcıdır.

2. Qanunun alılıyinin gücləndirilməsi. Təkmilləşdirilmiş qanunvericilik, gücləndirilmiş və daha şəffaf tətbiq etmə mexanizmləri, qanunvericiliyi proqnozlaşdırma bacarığı və eyni zamanda qanunvericilik təşəbbüslerinin dəstəklənməsi mexanizmi

3. Təkmilləşdirilmiş biznes mühiti. Vergi azadlığı və görətmə idarəciliyi keyfiyyətini daha da yaxşılaşdırmaq, bazar girişinə məhdudiyyətləri minimuma endirmək və eyni zamanda azad rəqabət mühiti biznes mülkiyyətinin yaxşılaşdırılmasına, Yeni inkışaf paradigmı üçün genişləndən maliyyələşdirmə məməbələri islahatın gündəliyindədir. Birincisi, dövlət və özəl maliyyələşmənin potensial məməbələrini təsdiqləməlidir və sonra xarici investisiyaların cəlb edilməsi üçün böyük səy göstərir.

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, Bakı, 2013
2. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: QANUN, 2004.
3. Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkisafı üzrə Dövlət Proqramı (2005-2015-ci illər);
4. Xarici investisiyaların qorunması haqqında Azərbaycan Respublikasının Qanunu



5. Xarici investisiyaları qorumaq haqqında Azərbaycan Respublikasının Qanunu (5 mart 2010-cu il tarixində)
6. Орлова, Е.Р. Оценка инвестиций / Учебное пособие. – М.: Международная академия оценки и консалтинга, 2005.
7. Указ Президента Азербайджанской Республики О дополнительных мерах по поощрению инвестиций. город Баку, 18 января 2016 года
8. ЮНКТАД, Мировой Отчет по Инвестициям 2018 – Инвестиции и Новая Индустриальная Политика.
9. UNCTAD World Investment Report 2005, New York and Geneva: United Nations, 2005
10. Kan, R. Connection of investments of economies and unemployment. Moscow: Yuniti, 2004. Print.

РЕЗЮМЕ

КАМРАН МАМЕДОВ
СТРАТЕГИЯ РАЗВИТИЯ И СОВЕРШЕНСТВОВАНИЯ
ПРАВОВОГО РЕГУЛИРОВАНИЯ ИНВЕСТИЦИОННОЙ
ДЕЯТЕЛЬНОСТИ В УСЛОВИЯХ МОДЕРНИЗАЦИИ
ЭКОНОМИКИ В АЗЕРБАЙДЖАНЕ

В заключении в статье были рассмотрены факторы, способствующие созданию благоприятного инвестиционного климата, в том числе наличие специального законодательства, эффективной правоприменительной практики и, как отмечают многие эксперты, наличие и четкость судебного механизма защиты нарушения прав. Проанализирован недавний зарубежный опыт и рассмотрены некоторые вопросы урегулирования инвестиционных споров. В статье также рассмотрены вопросы формирования конкурентных отношений, которые, в свою очередь, также являются важным фактором инвестиционной привлекательности государства.

Хотя основное внимание уделяется информационным проблемам и особым потребностям иностранных инвесторов, рамочная основа применяется, в большинстве случаев, также и для внутренних инвесторов. Он задает 15 вопросов, которые поддерживают равные условия для всех инвесторов которые указаны выше в работе. Основными задачами статьи было изучение экономической ситуации в Азербайджане и его состояния зависимости от внешних факторов; изучение проблем развития инвестиционного рынка в Азербайджанской Республике; изучение путей совершенствования правового регулирования инвестиционной деятельности в Азербайджане; и сравнение инвестиционной политики Азербайджана с мировой практикой.

Ключевые слова: инвестиционная среда, правовая рамка, национальная экономика, разветвление

SUMMARY

KAMRAN MAMMADOV
STRATEGY OF DEVELOPMENT AND IMPROVEMENT OF LEGAL
REGULATION OF INVESTMENT ACTIVITIES IN THE CONTEXT
OF THE MODERNIZATION OF THE ECONOMY IN AZERBAIJAN

In conclusion, the article examined the factors contributing to the creation of a favorable investment climate, including the presence of special

legislation, effective law enforcement and, as many experts note, the existence and clarity of the judicial mechanism for the protection of violated rights. The recent foreign experience is analyzed and some issues of settlement of investment disputes are considered. The article also deals with the formation of competitive relations, which, in turn, are also an important factor in the investment attractiveness of the state.

Although the focus is on information gaps and the special needs of foreign investors, the framework applies, in most cases, also to domestic investors. He asks 15 questions that support equal conditions for all investors that are listed above in the paper. The main objectives of the article were to study the economic situation in Azerbaijan and its state of dependence on external factors; study of the problems of development of the investment market in the Republic of Azerbaijan; studying ways to improve the legal regulation of investment activities in Azerbaijan; and comparison of the investment policy of Azerbaijan with international practice.

Key words: investment environment, legal framework, national economy, branching

(İqtisad üzrə elmlər doktoru, prof. M.Bağırəv tərəfindən təqdim edilmişdir)

